


# SÖHRAB TAHİR - 95

*Biz Azərbaycanın Xalq şairi, dövlətimizin ən yüksək təltiflərinə layiq görülmüş Söhrab Tahirə ədəbiyyatımızın "Milli Qəhrəman"ı deyirdik. O, çox zəngin yaradıcılığı, mənəvi bütövlüyü, Azərbaycan idealına sədäqəti ilə bizim ədəbi nəslin özünüň şair obrazına qıbtəsini axıracan qorudu. Ən başlıcası, ümidlərini, istəklərini, inamlarını poetik yaradıcılığında oda-alova bükdü. Yaradıcılığının son qərinəsində dəyərli nəşr əsərləri ilə də Azərbaycan uğrunda mübarizəsini davam etdirdi. Yaşadığı taleyin iztirabları onun həyatında çox acı izlər qoymuşdu. İmkan düşən kimi cavanlara sanki vəsiyyət edirdi: "Mən Təbriz namusunu illər boyu canımda daşımaqdən bezmədim, usanmadım. Çünkü inanurdum ki, bir gün səsimiz Təbrizə yetəcək. İnanurdum ki, zamanın nə qədər sərt olsa belə, acı küləkləri Səttarxan Sərdarı-Millinin, Bağırxan Saları-Millinin, Şeyx Məhəmməd Xiyabanının, Seyid Cəfər Pişəvərinin Azərbaycan uğrunda idealının mübarizə yolunu tarixdən ızsız, soraqsız silə bilməz. Vaxtilə Milli hökumətin təzədən bərqərar olması üçün Tanrıdan vaxt möhləti istəyirdim. İndi o möhləti Qarabağ üçün istəyirəm. Hamınız şahid olacaqsınız, tarixin silkələnən bir zamanı gələcək. Xalqların tarixi yaraları sağalacaq. Azərbaycan öz haqqı üçün qalxacaq. Təbriz ruhu təzədən dirçələcək. Xalqımız Qarabağ yarasını daha tez sağaldacaq...". Böyük Söhrab Tahirin bu vəsiyyət ruhlu düşüncələrini təzədən xatırladıqca onun əzəmətli görkəmi, qürurlu durumu gözlərimin önündə dağ kimi ucalır. Söhrab Tahir bir şair olaraq hissiyyathı sənətkar idi. Onun öncəgörmə ilə dedikləri zamanın uzaqlığına möhtac olmadı. Bu gün istəklər bağımızın çıçəkləri açmaqdadır. Söhrab Tahir Azərbaycanın Xudafərin körpüsüdür. Düşünürəm ki, bu körpünün də bir ağ günü beləcə gəlir.*

Əli Rza XƏLƏFLİ.



## Söhrab Tahirə məktub

Söhrab Tahir, həsrətlərin dağ oldumu öz yağında,  
Gənclik getdi, dərd içində o çağın da, bu çağın da.

Tanrı çekmiş qara xaldı Azərbaycan xəritəsi  
Bütövlüyün vüsəlinə çatıb şair-yanağında.

Alnındakı qırışları Həştadsərdən keçən yoldu,  
Qoca qartal yol gözləyir, həsrət çəkir Bəzz dağında.

Zaman ilə cəngə çıxıb yorulmayırlar, usanmayırlar,  
Tufanlara tapşırıldığı taleyinin sorağında.

Söhrab Tahir, bu dönyanın üzü bərkdi, gözlə hələ  
Bir gün gələr işiq yanar, anaların çıraqında

Ərk qalası incik düşüb, neçə vaxtdı Fədailər,  
Harda qaldı, gəlib çıxmır ilin, günün bu çağında.

Səttar xanın, Bağır xanın sümükləri sizildayırlar,  
Arzuları şaxta vurdu, qış dondurdu budağında.

Söhrab Tahir, namərd dünya od qaladı ürəyində,  
Dağ olmayan dərdlərinin yağı yandı çızdağında.

Behrəngini boğan sular boz-bulanıq axır yenə,  
Diri gözlü can üstədir o dağın da, bu dağın da.

Min ildir ki, dərd daşıyır sıniq düşüb Xudafərin,  
Dərd daşıyır, ələm çəkir o tağın da, bu tağın da.

Söhrab Tahir, əllərini yumruq elə açma hələ,  
Nahaq qanım göl-göl olub Xan Arazın qıraqında.

Söhrab Tahir, dərd var imiş dərd yanında şükür imiş,  
Ağ dəvəni düzədə qoyduq gözüm qaldı göz dağında.

Tiftik-tiftik heşan oldu, ilmə-ilmə çözələndi,  
Qarabağın xalıları yağılarağında.

Bir köşəyin ağrısına əvəz olar bircə yara,  
Karvan azar ürəyində sıralanmış yüz dağında.

Üzü dönmüş bu fələk də neçə kərəm diş qıcadı,  
Gülüş dondu gözəllərin gömgöy olan dodağında.

Dən tutmamış zəmilərin boğazlanır bəlim-bəlim,  
Nə biçindi, qansız-qansız... biçinçinin orağında.

(Davamı 2-ci səhifədə)

# SÖHRAB TAHİRƏ MƏKTUB



(Əvvəli 1-ci səhifədə)

\* \* \*

Ürəyimdə bir kitab var - Vətən adlı, dərd qoxulu, Qoy el görsün nə yazılıb bu kitabın varlığında.

Qoca dəriş, tut əlimdən haray salaq Vətən boyu, Baş əyərik Xətaiyə - Səfiəddin ocağında.

Kəmanəni çəkmisənsə geri dönməz bir də oxu Söhrab Tahir, ehtiyatın varmı sənin sadağında.

Şəhriyarın salamına Heydər baba çağırısa da, Gordu baba - Ziyarətdən cavab yoxdu Kirs dağında.

Əllərini öz qoynundan çıxarmayıb Pişəvəri, Bəhram-Gurun tacı qalıb iki şirin qucağında.

Savalanın başı qarda, Cıdır düzü duman alda, Qədri qaldı "Vağzalı"sız, rübəndində, duvağında.

Ürəyində ocaq yanır, Savalandan qar gətişən, Qardaş hanı, kama çata teylənmişin, naçağın da!..

\* \* \*

Söhrab Tahir, buz bağlayıb azadlığın savaş yolu, Bir gün olar çat görərik düşüncələr buzlağında.

Sən Məhəmməd Biriyanın iz qoyduğu yoldan keçdin, Həsrətləri misra-misra varlığına sızmağında.

Ürəklərdə ahı yanır İbrahimini Firudinin, Diləklərdə günəş doğa xoş xəbərin sorağında.

Bir limana gəmi gələr bir ananın arzusuya, Nəsib olar Nəsibəsi istəklərin solağında.

\* \* \*

Hər yarpağı şapalaqdı Cəbrayılın çinarları Fəqət neçə ələm yatrı gövdəsində, yarpağında.

Ərdəbildən gələn karvan Xudafərin üstə qalıb, Dəvələri yük altında, şair yanır söz dağında.

Neçələri duza gedir, təpisə də dil-dodağı, Hələ bilmir sellər yuyub duz da yoxdu, duzlağında.

Mənim adım Əlirzaydı, Əli Rza dedin mənə, Otuz ildir qalmışam mən haqqı-sayıñ qınağında.

\* \* \*

Ellər köçüb, yurdı talan... ocaqların yeri qalıb, Dərd əlindən dağa çıxan Füzulinin yaylağında.

Şix oğluna gedən namə yetişmədi, Söhrab Tahir, Çaparını oxladılar, qan quruyub buxağında.

Fələk ilə əlləşməyə qabil meydan istəyirdi, Qurbanının təmənnası - qara ilan çalmağında...

İlan tutan ovsunçunun ovsunu da kara gəlmir, Ha çağırır, ha üfürür, ilan qalıb zolağında.

Ruzigarın pəri sınbı, zaman bizdən üz döndərib, Millət qalıb bu dövranın tənəsində, dolağında.

"Azad olan qardaşına"min bir kələk tor qurulur, Cəhətimiz itib tamam bu şeytanın duzağında.

Bizim haqqın, həqiqətin səsi çıxmır, divanı yox, Kor dünyanın meydanında... çovqan topu çomağında.

\* \* \*

Sən gül əkdi, biz gül əkdi, vay dərməyə zəhmət çəkdi, Çiçəkləri solub getdi o tağın da, bu tağın da.

Səpilən dən şumda qaldı, qarqa-quzğun, quş apardı, Cüçətilər boy vermədi, çölü basan alağında.

Qarabağdan əsən yellər gəlib keçir ürəyimdən, Həsrət, hicran bardaş qurub gözlərimin bulağında.

Xələflinin söz tufanı ərşə qalxar, tügən edər, Söhrab Tahir, yağıların donar onun sazağında.

Qəm eləmə, Söhrab Tahir, hardan baxsan görünürsən Əbədiyyət heykəlisən Azərbaycan torpağında.

O yolları keçən bilər, necə odlar ayaqladın, Hilalın da bədirləndi Azərbaycan bayrağında.

## II hissə

Söhrab Tahir, nələr yatır dilimizin qadağında Təbriz dadı, tamı verən şirinliyi damağında.

Çiçək açan bu həsrətin Təbriz adlı qibləsi var, Tutiyadır gələn tozu Cavad Heyət ayağında.

Sazlı-sözlü Şəhriyarın nəzir dedim cəddinə mən, Qismət ola, qurban kəsəm, Gök məscidin qabağında.

Dəniz kimi dalgalanan saçlarına baxıram mən. Ayna sular gümüşlənir, xəyalımın qaymağında.

İstəyirəm məlhəm olsun, dərman olsun misralarım, Sağalmayan yaraların qopar-qopmaz qaysağında.

Xəyalımda ilham adlı köhlən süzür yel qanadlı, Sal qayada ləpir qoyer, çinqıl çatlar dırnağında.

Şah vüqarın əyilməsin, Qoca Qafqaz qürurlusan, Söhrab Tahir, dinlə mənə, Tanrı dursun dayağında..

\* \* \*

Bu dünyanın gərdişinə göz qoyuram - əmmasi var, Söhrab Tahir, günah varmı əmmasında, ancağında?!

Kəndirini dolaşdırın kimdi axı, nədi axı - Görən kimin marağı var bu dəvənin xıxməğında?

Gülüstanda şaqqa vurdu, Türkmənçayda işşə taxdi C?llad əli - təhəri var yandırmağın, yaxmağın da.

Daş yağarsa göy üzündən baş yarilar, göz tökürlər, Harayına aman olmaz ağıllının, axmağın da.

Yüz illərdir bu daş yağır, fələk bizə rəhm eləmir, Daş göyərmir, bitmir axı... qıṣır göylər yağmağında.

Neçə kərəm tonqal qurub, od gözlədik - Ulu Tanrı Bir qor atsın - Tanrıının da qovu yoxdur çaxmağında!

Bu kələfin çözəni yox, çox dolaşib, açarı yox, İpin ucu əldən düşüb diyirlənən yumağında!

\* \* \*

Niyətlər də boşə çıxdı, "qulaq fali" bəd gətirdi, Çərşənbələr sınayıraq... fələk özü saymağında...

\* \* \*

Söhrab Tahir, o sahildə bu sahildə göz yaşları Suya döndü, selə döndü - Araz olub axmağında.

Alabəzək dirəklərin, tikan dolu məftillərin Ağlayan var, sizlayan var həm solunda, həm sağında.

Təbriz üstü Marağanın gözəlləri pərişandi, Zülfü gəlməz daramaşa bu taleyin darağında.

Odlar yurdı bir anadır, o tay-bu tay - fərqi yoxdu, Ocaq üstə qovrulmada - tavasında, tabağında.

Şirim açıb ağ üzündə, qanqırmızı arxlar çəkib Nalələrdər qövsi-qüzəh, anaların cırmağında.

Kəsilməyən kişnərtidir Xocalıdan gələn səda, Zaman-zaman bu səs qalsın körpələrin qulağında.

Qandı bitən bu torpaqda, çöllərində rənginə bax, Çəmənlərdə lalələrə, kollar üstə - sumağında!..

\* \* \*

Büryan olan quzu kimi təndirdədi Azərbaycan, Necə yağlı tikədir gör, kimi lər onun marağında.

Təpər yoxsa, qəzəb yoxsa, püskürmürsə vulkan kimi, Oğullarda birlik yoxsa, nə faydası yarağın da.

Oğul dedim, adı oğul olanlar var, anaları - Daş doğaydı, bir qara daş... gizləyəydi qurşağında.

Torpaq ilə, Vətən ilə alver edən şərəfsizlər - Açıq olsa görərlər ki, damgası var yançağında.

Tilov atıb, ov gözləyir neçə naməd bu Vətənə Sinə söküb, qan sümürür, parça-tikə caynağında.

Xəncərini çəkən şərin qəsdi ancaq iki gözdü, Susuz Xeyir naçar qalıb, daması yox bardağında.

O günlərin şahidən canlı heykəl timsalında "Heyrət ey büt" nidası var qocanın da, usağın da.

Sənin mayan safdır, şair, halal südlü o ananın Abi-kövsər hikməti var çeşməsində, qaynağında.

Anan səni heykəl doğdu, göz yaşıyla cilaladı, Sinəsində od qaladı, qızdırmağa qundağında.

\* \* \*

Söz dəryası nə dərindir, qəvvəs olub üzən bilər, Dərinlərə üzməyənin inci çıxmaz qarmağında.

Söhrab Tahir, bu ummandı "üzüb gəldim" deyənlər var, Necə üzüb, bircə damla nəm də yoxdur balağında.

Öz aqlından gileyənən olmasa da, qoca dünya Oyuncaqdır Lənətullah kor şeytanın barmağında.

Sən sözünə arxalandın, söz də səni uca tutdu, Gücü çatmaz susdurmaşa qadağanın, yasağın da...

Özü boyda səngər oldu savaşlara Azərbaycan, Dağlar sənə söykək durdu, sinə sərdin qarnağında.

\* \* \*

"Adı sənin, dadi mənim" məsəli var dilimizdə, Əkən, biçən kəndlinin də dəni yoxdur çanağında.

"Şair olan qəm də yeyir", - dedi böyük Səməd Vurğun Bu yollarda kimi lər yorğun, kimi lər xəstə - yatağında.

- Əkən bizik, biçən bizik, alın təri bizdən gedir, Torpaq bizim qismətimiz peşrovunda, başağında.

Ala öküz kövşək çalır, xumar-xumar yatır hələ Xəbəri yox, neyləyəcək qalxan öküz durmağında.

Hodaqçısı qırmancını şaqqlıdadır - bu dünyani Buynuzunda saxlasa da səbri varmış hodağın da.

\* \* \*

Yuxuların çin olmadı, gözləməkdən cana doydun, Əl göz üstə - bu dərdlərin kurqan olan qalağında.

**(Davamı 16-ci səhifədə)**

# SÖHRAB TAHİRƏ MƏKTUB

(Əvvəli 2-ci səhifədə)

Füzulinin dilidirmi, çörək kimi tapdalanır,  
“Türkə xərdir” deyənlərin qəsdi nədir danmağında?

Bu dərdləri görə-görə öz içindən alışırsan,  
Tüstülənən vulkanları mən görürəm yanmağında.

Qana-qana, vara-vara bəlalara düçar oldun,  
Əlbəttə ki, öz bəlası anlamağın, qanmağın da.

Göyçə yoxdur, Dərbənd yoxdur, Qarabağın qanı süzür,  
Borçalı da can üstədir bu taleyin sınağında.

Dağ sütunu - kişilərin heykəlləşən cəsədləri  
Keşik çəkir ruhlarına - gullə yeri papağında.

Qəza-qədər pənah yeri, sovuşmadı qada səndən,  
Harda olsan gəlib tapar sarayında, otağında.

Min bəlaya sinə gərdin, Söhrab Tahir, səd heyf ki,  
Son mənzili bu torpaqdır qorxağın da, qoçağın da.

Fikirlərdə, duyğularda göyəriridi neçə fidan,  
Yanıb gedir cüçətilər fəsillərin qurağında.

Bədniyyətlər əl altından pərşum edir, su buraxır,  
Bata billik siyasətin batağında, sucağında.

Dərdi yaddan çıxıb yaman bəxti kəmin-Qarabağın,  
Nankorlar da yallanmada düşmənlərin yalağında,

Avropanın sarayları - “Min bir gecə” nağılları  
Nələr itdi, nələr getdi yad ellilər tapdağında,

Gücü çatan yükü çəkib aparsa da nə faydası,  
Biz soxarlar yançağına gönü qalın ulağın da.

Çoxlu mənsəb qulları da çıxdı püsədən, təvərədən,  
Yağ saxlayan olarmı heç ~~ış~~ dərisi, qursağında.

Bir çobanın oğluyam mən, atam Zalın arxacında  
Oğruların gözü qaldı arığında, axsağında.

Bir quruşa dəyməyənlər məmləkəti bada verdi,  
Günahkarı axtarma heç yaxınında, uzağında.

Bu cirilmiş, bu dağılmış Vətən kürkü tikilməsə,  
Min bir tənə, töhmət yatar bu paltarın yamağında.

Qarabağda bağ da vardi, qara salxım ağ da vardi,  
Afad gəldi, yel apardı, peyvəndin də, calağın da.

Dağlar tamam yas içində, bağlar solub öz içində,  
Qəddi sınbı Xan çinarın... göy sərvin də, qovağın da.

Bir yaraydı Təbriz mənim ürəyimin öz başında,  
Qəlbim qalıb Xələflinin yaylağında, qışlağında.

Yanağında qara xalı Qarabağa bənzətmədim,  
Dedim, ustاد, ağrı qalar ürəyində, dalağında!

\* \* \*

Ömrü verən bir Allahdır, istəyinə qovuşarsan,  
Ərşə-əla sənin yerin, göy üzündə - burağında.

Ərənlərə xəbər verin, dünya görmüş müdrik gəlsin,  
Para-para bir bədəni bələmişəm söz “ağ”ında.

Gecəmiz də çox uzandı, qurdumuz da ulamadı,  
Qurd ağzını bağladılar, bağlı qaldı bıçağında!

Əli Rza Xələfli

04.03.2004